

Molla Nasreddin

№ 43

Молла Наср-Эддин

Kijməti 15 kəpiq

Məv'izə.



Şejx təharət məsələsini ejlə dadlı, bir tarzdə bəjan etdiqi, var vəcidi denyb lüləjin oldy.



TƏBRIQ.

Azərbaycan proletar jazçəşlərşən 2-nci kyrlıtaşıyən Molla Nəsreddin idarəsi əməkdaşları jurəddən təbriq edir.

Qol savaşak.

Yəzklər quçquş ojnabanda—bir nadinc
yaq o biri dinc yaşa na gaflı bir ta-
qan yrr; bynın ma'nası, bydr qı “qol
savaşak”.

Qitaj huqymati—syralar ittifikasi
əz ianəna mağyl oldyg yerdə—byna bir ta-
qan vyrly dejir: “qol savaşak”.

Syralar ittifikasi Qitaj huqymatına ca-
vab verir: „İ bala, dinc dyr, man da-
laamak istəməm, savaşmak—pis sejir,
insanın içindən vyrlyşmək—ləlaqə dir, zah-
mətqealari biri birinin usta qasurmaq
ravadaqlı”.

Qitaj—kylak vermir, və hər bir sur-
ət dýzəndə—syralar aħalısını sancır.

Aj joldaş Əl çaq, faragat otır.
Qitaj—əz lələndid (bir tərəfdən
syn duşonları on, biziñləri).

Allahu—əqbar!—by qınlının kanı, artı, k-
lik eljir; körkymram—axırda byna həca-
mat lazım ola.

Qena qitaj tərafından rəhatlızlıkh
xəbərləri bir yordan qəlməqdədir: qena
qitajlılar biza dejirler:

„Qol Savaşak“
va qena syna zahmətqeşləri sabr etməq-
dədirler.

Çünki savaşmak—pis sejir, çünki
vyrlyşməni, nagırlı, kını, —avval—axırzad-
mətqealari çağocaq (istor qitaj zahmətqe-
ləri, istor ayra zahmətqeşləri).

Və mahz by sabəbdən da—syralar
ittifikasi, müharabə masalalarında bejuq
sabr və dajanməlik qəstarlar və qesta-
raqdaqdır..

Ancak Qitaj da əz kəmi, sini çəqsa—
pis olmaz.

Başın pижлијим

Azərbaycanın çok jerlərində bir ke-
seus var:

«Başı, ni, pижлијим»

Na dir bynun ma'nası?

Baş—ma'lum dır: badanın jyxan,

piş dir.

Piş—byda badanın jingi, dır. Həm-

pipi ardırıb jejarlar, və bir para sejla-

surtarlar qı jymyaq olsın və zuvuld-

olsyn.

Pas başı, pижлијomin nadir mo'nus-

və başı, nadən ojani pижлијirlər?

Məsələn—bir adam o biri adamı, s-

əqdo dejir: başı, ni, pижлијim, yərəb-

Mirza Əlaqəbar axyndı!

Məsələn: Jynanıstanda indi by si-

ziddiyyəti tayn azarı, var. Qeşalar cog-

lara müsallajı çıxırlar və əllərində M-

əjamin aqqları oqazdırırlar qı tayndan

o mat xılas olsyn:

By jerdo dejirler qı, bası, vi, pижлијim,

bejla qesalar!”

Məsələn: azərbaycan qandalarında m-

əsləman kuzularının dərsə agur qəmə-

laların unda sabab bir para ayrı sa-

jarının avamlığı, və şəriali parlaşış-

by jerda dejirler: bası, vi, pижлијim,

bejla ayra sadri.

Minim okycılar dan bir iltimus-

var: ardabili Mirza Əlaqəbar aganı, pi-

qesalarını və dindar qand ayrı sadri

rini birinci soqməq istiñändə—dejir:

vi, pижлијim.

Aja—no dir bynun ma'nası! çünki n-

lym di qı har bir ezi pижlijanando—zur-

dəq olar.

Qorasan—by canabları, bası-

pıʃlamadə — cəmatanı maksadı nə d-

By məs'ələjə cavab qazılışçaqam.

Arası qəsilməjən iş həftəsi

Xər olyş.

By qunlarda həmşərlər itti-
faklərindən birinə iaim duudur.
Var jok 15 manat pyl alaca-
kum. Qətdim ittifikasi idarəsinə.
Qatibi qərməq istədim, dedilər
qı by qun qatibi istrahət (sa-
bık cum') qunudur, qet sabah
əjal.

Sabahi, qətdim qatib mənim
qazığımı kol qəqib oder jazlı-
mas, üçün muhasabacının janı-
na qəndirdi.

Muhasabacının janına qəldim
dediqi, man jaza bilməram, by
mən manim istrahət qunum-
dur.

Dedim bas na üçün byradə
otryybə labıjırsan?

Muhasabaci dedi: o şəmin bor-
cyn dajil, qet sabah saat 2 da-
şıl, saat 2 dan əksəm saat 8
kadar labıjacızzı.

Sabahi, qunu saat 4 də və
xidmətimi kyrträti ittifikasi qet-
dim.

Neçə qundan bəri ittifikasi qe-
diq qazmajımo qera təntəni olydy-
gym kyrjər ilə salmałlaşdı mu-
hasabacını xəbər aldım, dedi
byradə.

Muhasabacının janına qalıb,
order jazmək üçün qazığımı
yzaidlikda dediqi, zəhmət qəş-
məl by qun ancak sadı 4 kadar
kassa aqş olır, san qəz qal-
mışın indi saat 5 labıjır, by
ən sənə pyl verməzər, qet
sabah sahər olar.

Dogrysı, byradə, bir kədar
avşar, mənim ittifikasi joldaş!
2 saatdır qı, is başalımlı, ul-

hələ is qunuvuzu kyrträrməgə
4 saat var, nə üçün kassa bej-
lo tez bağlanıb?

Muhasabaci ajri—ajri manə ba-
kub dediqi, kamış kojmə, o
sanın borcyn dajil, qet sabah
əjal.

Sabahi, qunu, jenəda bir kam-
bor kily çikacagımlı xıjılma-
qatırıb, istədim qətmijam, sonra
dedim jok koj qədim qerum by

iain axırda hara çukacak, Sahar
tezden dyryb bir bas ittifikasi
kapılışın, qəsdim.

Neçə qundan bəri orada ta-
nila oldygym hamardardırımlı ilə
salamladıum.

Xlaş ittifikasi açıldı, muhasa-
baci orderi jazlı.

Dedi apar
qatibi qərəbər
qəşqin.

Qatibi soryadım dedilər by-
rada joydry. Dedim adad bida-
də, jaman jerdo qunum kara
oldy, jenə qet qəl başlanacak-
dır.

Dedim bas na üçün byradə
otryybə labıjırsan?

Muhasabaci dedi: o şəmin bor-
cyn dajil, qet sabah saat 2 da-
şıl, saat 2 dan əksəm saat 8
kadar labıjacızzı.

Man avval bynyn sezuna
inanmadım, dedim jəkininqi by
məni ala salbə ojantımk is-
tajir.

Cənəmi, diaime dytyb, qatibi
əvəz edənin janına qətdim.

Qatibi əvəz edən baadən
ajaga kədar manı næzərdən qe-
cirdiğindən sonra, qatibin imza-
etdiyi qazığımı, və orderi çav-
rib ojan by janına baktı.

Dedim, evim jixlədi, jəkin
by kol qəşmijəcəq və dlijəcəqr, koi
koj qalib qəşis.

Qatibi əvəz edən, by pyl na
uçun alıdıqımı, soryadı.

Cavabımı kənat etməjərəq
kalkıb, muhasabacının janına
qətdi. Man təmammı umidimi
qəsdim.

Xlaş qatibi əvəz edən orde-
ra kol çəqdi 15 manat, ulub
çubuk kaçdım.

Jolda tənəsillərindən biri man-
ni qorub na üçün kədidi, qazığımı
soryadı. Dedim heç ustunu
vurma, arası qəsilməz qet-qəl
haftasına qəçən idarələrindən
birində xlaş olyb by qunu istra-
hat ettpətə lətəsərim.

Bejpyr.

Blaşa masclidin qənarında
Var, bejuq bir qisi qıtbat
rys.

Bər Əməl Janar fənərndə
Hamill elm din, sahibi hya.

Həp olyr dəqqədə bakanlar mat
Camqanlında, bəzəndə məhv-y
mat.

Mehr, təsvih. Cami-uddəvat
Əlf ilə, daxlı, Qurbə və mya.

B'kədində Romi var, Cin var
Sinesində məhabəti dən var
Kellə paqında dinsiz qı var
A'rifi Cahil, a'limi Xər Oya.

Qim dokynsa onyñ əkildəsinə
Jaxyd əzək nahəmdılsın

Ok atar mumqun ola dildəsinə
Ejər ol aksəi Əməl, təq xamyə.

By halo milleti çok addadək
Pyş təkva, vərə, Rıjə sataçak
Ta qı “əbdürəhim” təq ja-
cak

Kalkacək Əla kəl'sində xu-
rys.

İmza: FURY3.

Kamç.

Bir oylanam komssomol
Tehmat alıdım allı jol
har jana vurram tapıq
Anlamaram sag və sol
Şəmçə.

Hajasbz ogrylar.

Oktjabrin 7-sində Maxaç Ka-
la Byjnaksı qırçadı damır
jol magazasının anbarını, 3 na-
for aqçib 3 taj saqar ogry-
latıllar. Ogryların hajasbzligi

ana bəkqi saqarları apartidkları,
arabaçıqları qırja verməjib qen-
dərdirler. Magazin qırjasında qırjasında
magazadan alısn. Arabaç, ma-
gazadan qırja istədiqde isin
ustu açılır və saqarları qedi-
tyırlar.

Dagastan bel-bulu.

Cənədən.

Qənca aktiflərinin iclasında sağ tamajidən dənələrlər Petrişyan qırınan juraqı qədib bürnindən kən, açılmış. Nəqə qundurqi jılıb içə bilmir və dərsə qada bilmir.

Qənca vilayət icraçı komitəsində olan Mırojan ənənə qunu qatıl olyr, bazar qunu qarquzar olyr, bazar ertəsi ispalom olyr, təq qunu mudir olyr, çərənə qunu mestkom olyb, adıq qunu da müftüfat olyr. Kalan vəzifələrinən de cuman qunu ifa edir.

Qənca da Məsədi Sarı, qızının material dagarcılığı, jürlüldəndən, 1784362 arən intirigəsi, yanzıburdur.

Birləş koprətində Jəhət qəməlin təq arvətləri, tərəfindən dequlməsi lülərlə beşiq həjəcənə.

“Koca bejərə”

Ojezel təsəbbus.

Arvad rövəxanı, Molla Ummirovzəxanı kədini, nələrlərni, vərysə Salama ezi əhdəsinə qəturur qı,



xahiş edən turq kadi, nələr, na ga Nikolajevna və qarbalı, mərsiyyə xanlıq eqrətsin. Ona Anasta-Sijani, daxi by qimi qərə də, Baqçada jazajən turq zəl təsəbbus da'vat edir.

Posta kytyss.

Qəjədə, savaduzə — jazırsınsa savaduzələr, lagv etməq, iken 4 nəfər müallimət qəntərlər qətməq təqili olnyr ancak onlar qanda qetməq istəmlərlər.

Biyadı, məlyim olymraq müallimətin şəhərdə bir maqtəbdə işlər var ja işsizdir. Biyadı, məlyim olmadğana qərə maqtəbzəndə işlədən edəlmədi.

Cum'a və Bazar

qunarının dardlaşması.

Dun dedi cum'a — aglaj, b—

Bazar:

Kalmışam ortaükda man avara

Çıkarırlar mən müəssisədən Koca vəkilimdə salıdlar azara,

Dərt dolasımdı butun idarəpri.

Əldilər rədd qətdin İsa hara,

Birçə jer qodkry ehram yamacak.

Var quman birçə məscidə b—

zara,

Xas-bazar ertəsi — cahar ənənə Adına — ənənə həp qəjindikə.

Sejə vezijətin sənin necadır?

Ej Bazar ej zavallı, kəlibi jaraf-

Juzunu tyrsaydyb Bazar mə'yəs.

Dedi ej dərdimə olan mə'nyst

Düamusəm məndə sən dusən

darda Halimi sorma çok fənadir syst

Nə idarə na fabrika na zavod

Birçə jer jok by qun biza
məxsys.

Mənidə kovdular butun Jərdən

Qələmis ajjami tallı mənhyss.

Dini, allahları, atib məlyik

Azdi, turq, ərməni, jəhədi, rys.

Var umidim fəkat qolsaşa

Birdə allahın oglu Isəjə.

**Hamam syjj ilə
dost dytyr.**

Saglılı, pocta 3ə'bəsinin müdürü qəntəllərin poctajə Qələm gazetələrinin (qəntərlərin abona olmakdan boyn kaçırımmaları, işin) ad və adreslərinin gazetənin ustundan cırıb atib öz dost azañalarına verir.

Byradə atalaradan kalma zərbəsələ adəmin jadına düşür: «Hamam syjj ilə dost dytyr.

Kaps deşən.

Baqç xələrləri

Bütün qant və dajrı kymarbaclarına malýim, adıramqı man ez evləmdə jaxal, rahat bir kymarxanə aćımlaşan talipler hor vəkt tərifli optiro bilərlər.

Adres: Balaxana qəndi 35ymjan-qışaslı Huseyn Vahabov.

Təmər.

Telegraflar.

Kyba — Kyba pocta idaracının fəaliyəti sajısında Rystof dajirişsina və başqa dajirişlərə qədən gazetə-məcmüya lar 15 qandə kabab qədib çatırlar, taçlı qazıxlər bəi ajan muddatlarında jerberilən vəfat olməkdir.

— **Ordıbad** — 27-ni idarə vənənd qəndində duzalan **kolkoz** klovla murtaza və sejid mir abdu llah qara qimətkənlərindən bad u'alar, bərəqətindən bərə qələçələrə vəfat etmişdir.

Son xəbərlər

Termaz — İngilislərin kiyrik mubarəqi olan Əfganistanın alit, aňlık padısaşı Connib Beççej-sakkə neçə qun byndan avval pystpalənoñi jüg.adı, r.b vezifəsini təq etdiyən Inqiltərənin Adil» hequməti, ony irak ilqasına arəblər üçün qəndərəməq istəfir. Ealdilan rovajata qəra Beççej-sakkə Londona çəqdiyi telegramda deñi qı, manim umda vəzifəlin İngilizlər sadəkat ilə xidmət etməqən ibarət idi. İmdi Əfganistanı olmasın irakın manim üçün heç bir qəmi inaa edilmişsin. By bəyadı amerikanın bu işinə hər hansıda jeni vəzifəsinin ifası üçün mahallı məzqury hərəqət edəcəkdir.

Zakatala xəbərləri.

Nyxə ilə Zakatala arası, nəda man şəs daşqı, munasabəti ilə dajanın atomobil hərəkəti ilə dajanın təqələr, r.sada bəl paraların, juranın, fələng, ları, inşaf, siab, jər ilə vəjə arası, səf, gəməjür.

Qino olan axşamı, — kapida olan tamaşa, qinodəqanın maraklı, hamida multa idolygyn-

Maxat Kala — Ajda 100 mənətlərlə sajısında Rystof dajirişsina və başqa dajirişlərə qədən kiyrixələr qaya daju 2 kəpiqliq mənfət vermaqdədir.

Year — Sığyta idarəsi qontlırlar hejvənlər, olan və olmajaqlıardan sığyta parası, jügr. Sığytyndən qı, bas hejvənlər, olmajaqlı jokas istərləri qədər qıraqıllıqda bir ajan muddatlarında jerberilən vəfat olməkdir.

Mahallı gazetələr jazırlar qı, by on qun içinde by üçüncü katə kozasıdır. Domir jol idarəsi və domir jol çıksa komisiyon qəzərləriniz ajda olsym.

Ojezel roftar.

Bir nəqə aj byndan kabak gazetələr jazımlı, dəq. qarğızı işi işi kooperativi eż dugan xidmatçıları arası, nəsabası musabika jəpəb jaxal, və müstərilərə xoşa roftar eləndimətçilərə müsəbat veracaqdır.

O Zəman man byny oxym, anck ondan sonra gəzər oxymadıguna qəra bilmədin by işin axtri, harada kaldi.

Fəkat bilmərin — mərəqzi işi kooperativin öz, «Krasni» quşadığı duqanında olan xidmatçılarından xəbər varmı? By xidmatçıları o kədər qəzəl roftaları, dərələrgi adam bynları, qəndən qəmçiq Baqin kocu və magrys magazacılıqları, jidi na salır. By xidmatçıları sorylan sezo jari, saat cavab verməzərlər, verandada top qımı patları, sənq, unlar by duqanın xoşajılarıdır. Sənq üzvü bynlərin neqarlılarıdır.

Biz ez novbamidə mərəqzi işi kooperativindən, bynlərə işi qərə, müqəfat verməsini azad edardıq. Uzv.

Kəzəl onlyk.

Hejəti təhririja.

Люди си тәхпәмә.



Көрнеки мисалдар, жол майда-
сатында бозбаш оғаның күнін ағы-
дад болады. Негізгі оғана
бозбаш оғаның гаріба бозбаш е-
ділдік.

(мәғлұматтар)

Şart—ydyb kazanmak dejil Şart—paq elәmәqdir.

Мәқтабларда дәфтер бөлраны.



Мұлым тұтасша биз, на інгіл hesab мәселелерini xижі həll edirig, həlta imlanыда xi-
jaльмұзды язырык.